

## “Vergilər” qəzetinə müraciətin göndərilməsi” elektron xidmətinin

### İstifadəçi təlimatı

Kommersiya hüquqi şəxsin ləğv edilməsi zamanı Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə onun ləğvi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı **““Vergilər” qəzetinə müraciətin göndərilməsi”** məqsədilə <https://new.e-taxes.gov.az> Portalına daxil olub “Giriş” bölməsi seçilir.



“Giriş” bölməsinə daxil olduqdan sonra açılan pəncərədə “Asan İmza”, “SİMA İmza” və yaxud “SİMA Token” bölmələrindən biri seçilir.

! internet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Mobil nömrə  
+994 |

İstifadəçi ID-si

«Asan İmza» xidmətindən istifadə prinsipi ?

Daxil ol

İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün "Asan İmza" bölməsi seçildikdə "Mobil nömrə" və "İstifadəçi ID" daxil edilir və "Daxil ol" düyməsi sıxılır.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ

! internet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Mobil nömrə  
+994 | 0000000000

İstifadəçi ID-si  
.....

«Asan İmza» xidmətindən istifadə prinsipi ?

Daxil ol

İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün "SİMA Token" bölməsi seçildikdə\_ ilk öncə SİMA Token kompüterə qoşulur, sonra "Daxil ol" düyməsi sıxılır.



İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Kartın tipi

SIMA Token

Daxil olmadan əvvəl SIMA Tokenin kompüterə qoşulduğuna əmin olun.

SIMA Token vasitəsilə necə daxil olmalı?

Daxil ol

İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün "SIMA İmza" bölməsi seçildikdə "SIMA" mobil tətbiqi açılaraq ekrandakı QR kod skan edilir və kabinetə daxil olunur.




İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi Kod/Parol/Şifre

1. Sima mobil tətbiqini açın.
2. Skan et düyməsini sıxın.
3. QR kodu skan edərək daxil olun.



QR kodu oxudan zaman xata baş verərsə, 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

Sima elektron imza xidmətindən istifadə prinsipi

04:51 sonra bitir

Növbəti mərhələdə açılan yeni pəncərədən "Ərizələr" modulu seçilir.

Yeni Ərizə

Hamısına bax

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001113200	Sanad göndərilib	...
NKA-nın (NMQ-nin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 29.05.2025	2511010000040800	Sanad göndərilib	...
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001112500	Sanad göndərilib	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 29.05.2025   Son dəyişiklik tarixi: 29.05.2025	2539010001736900	İcra edilib	...
NKA-nın (NMQ-nin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 29.05.2025	2511010000039400	Sanad göndərilib	...
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001111800	Sanad göndərilib	...
PKS-in qeydiyyata alınması barədə Akt Təqdim edildiyi: 29.05.2025	34998	Sanad göndərilib	...

Daha sonra "“Vergilər” qəzetinə müraciətin göndərilməsi” ilə bağlı “Yeni ərizə” xanasına müraciətə uyğun ərizənin adı yazılaraq axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması seçilir və yaxud “**Hamısına bax**” düyməsi vasitəsilə yeni açılan pəncərədən müvafiq ərizə forması seçilir.

Yeni Ərizə

Hamısına bax

Vergilər qəzet

Vergilər qəzetinə müraciətin göndərilməsi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001113200	Sanad göndərilib	...
NKA-nın (NMQ-nin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 29.05.2025	2511010000040800	Sanad göndərilib	...
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001112500	Sanad göndərilib	...
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Təqdim edildiyi: 29.05.2025   Son dəyişiklik tarixi: 29.05.2025	2539010001736900	İcra edilib	...
NKA-nın (NMQ-nin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 29.05.2025	2511010000039400	Sanad göndərilib	...
Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yağlı dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması Təqdim edildiyi: 29.05.2025	2519010001111800	Sanad göndərilib	...
PKS-in qeydiyyata alınması barədə Akt Təqdim edildiyi: 29.05.2025	34998	Sanad göndərilib	...

Daha sonra qəzetdə məlumatın dərc olunması ilə bağlı müraciətin göndərilməsi səbəblərindən biri üzrə seçim edilərək “Davam et” düyməsi sıxılır.

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Səbəbi seçin

- Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar
- Nizamnamə kapitalının azaldılması ilə əlaqədar
- Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar

İmtina **Davam et**

Əgər istifadəçi tərəfindən daha əvvəl bu ərizə forması doldurularaq qaralamada saxlanılmışdırsa, o zaman ekranda açılan pəncərədə əvvəl qaralaması yaradılmış ərizə formaları əks olunur və seçim imkanı verilir. İstifadəçi əvvəllər qaralaması yaradılmış ərizə forması üzrə davam etmək istədikdə ekrandakı qaralaması olan ərizə forması seçilir və bu zaman aktivləşən “**Davam et**” düyməsi sıxılır və yeni pəncərədə əvvəl doldurulmuş ərizə forması açılır və düzəliş imkanı mümkün olur.

**Bu ərizənin qaralamaları mövcuddur.Doldurmağa davam etmək üçün qaralamanı seçin və ya yeni ərizə yaradın.**

Yeni ərizə yarat

Qaralama 03.06.2024 saat 11:03 tarixində yaradılıb.

Qaralama 02.04.2024 saat 15:46 tarixində yaradılıb.

Qaralama 02.04.2024 saat 15:46 tarixində yaradılıb.

Qaralama 26.03.2024 saat 19:13 tarixində yaradılıb.

Qaralama 16.01.2024 saat 15:41 tarixində yaradılıb.

Qaralama 13.01.2024 saat 17:00 tarixində yaradılıb.

Qaralama 12.01.2024 saat 11:04 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:42 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:09 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:09 tarixində yaradılıb.

Yeni ərizə forması yaratmaq istəndikdə isə **“Yeni ərizə yarat”** düyməsi sıxılır.

**Bu ərizənin qaralamaları mövcuddur.Doldurmağa davam etmək üçün qaralamanı seçin və ya yeni ərizə yaradın.**

Yeni ərizə yarat

Qaralama 03.06.2024 saat 11:03 tarixində yaradılıb.

Qaralama 02.04.2024 saat 15:46 tarixində yaradılıb.

Qaralama 02.04.2024 saat 15:46 tarixində yaradılıb.

Qaralama 26.03.2024 saat 19:13 tarixində yaradılıb.

Qaralama 16.01.2024 saat 15:41 tarixində yaradılıb.

Qaralama 13.01.2024 saat 17:00 tarixində yaradılıb.

Qaralama 12.01.2024 saat 11:04 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:42 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:09 tarixində yaradılıb.

Qaralama 30.12.2023 saat 17:09 tarixində yaradılıb.

Açılmış ərizə formasında əks olunan **“Siyahıya qayıt”** düyməsini sıxdıqda ekranda əks olunan pəncərədəki **“İmtina”** düyməsini sıxmaqla ərizə formasının doldurulmasına qaldığı yerdən davam etmək, **“Xeyr, silinsin”** düyməsini sıxmaqla yaradılmış ərizə formasını silmək, **“Bəli, yadda saxlanılsın”** düyməsini sıxmaqla yaradılmış ərizə formasını yadda saxlamaq mümkün olur.

**Vergilər qəzetinə müraciətin göndərilməsi**

#### Ərizə (Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar)


Vergi orqanı  
Vergi ödəyicisi  
Rəhbər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
ZZREKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

“Xeyr, silinsin” düyməsi sıxıldıqda açılan “Xidmətin yekunlaşdırılması” pəncərəsindəki müvafiq məlumatlar doldurulduqdan sonra aktivləşən “**Göndər**” düyməsi sıxılır.



I. “Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar” səbəbi üzrə:



Ərizə formasında “Vergi orqanı” və “Vergi ödəyicisi” məlumatları avtomatik olaraq qeyd edilir.



Növbəti mərhələdə “Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarın tarixi” xanası üzrə müvafiq tarix qeyd olunur.

**Qeyd: Müraciət qərarın qəbul edildiyi tarixdən 10 gün müddətində verilməlidir.**

← Siyahıya qayıt

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

### Ərizə (Hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar)

Vergi orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər ZZREKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarın tarixi \* 20.05.2025

Müraciət qərarın qəbul edildiyi tarixdən 10 gün müddətində verilməlidir

Daha sonra “Kreditorların tələblərinin bildirilməli olduğu ünvan” bölməsi üzrə verilmiş ünvan seçimlərindən biri üzrə seçim edilir. Bu bölmədə “Hüquqi ünvan” və ya “Faktiki ünvan” üzrə seçim edildikdə məlumatlar avtomatik şəkildə ekranda əks olunur. “Digər ünvan” üzrə seçim edildikdə isə müvafiq ünvan məlumatları istifadəçi tərəfindən daxil edilməlidir.

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.

Şəhər (rayon) \* ABŞERON RAYONU x

Kənd (qəsəbə) \* CEYRANBATAN ŞTQ x

Poçt indeksi \* 0100 x

Küçə 28-Cİ MƏHƏLLƏ x

Ev 9

Manzıl (Ofis) 10

Elanın mətni:

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) ləğv olunduğunu elan edir. Kreditorlar 60 gün ərzində tələbini AZ0100, ABŞERON RAYONU, CEYRANBATAN ŞTQ, 28-Cİ MƏHƏLLƏ, Ev 9, Manzıl 10 ünvanına bildirməli bilərlər.

İmzala və göndər

Qaralamada saxla və çıx

Yekun olaraq “Kreditorlar tərəfindən tələblərin irəli sürülməsi müddəti” qeyd edilərək ərizə formasının göndərilməsi üçün aktivləşən “İmzala və göndər” düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün “Qaralamada saxla və çıx” düyməsi sıxılır.

**Qeyd: Kreditorların tələb müddəti 60 gündən az və 365 gündən çox olmamalıdır.**

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ1928, FÜZULİ RAYONU, FİZULİ RAYONU, QAYIDIŞ 11, -, Mənzil 153

Elanın mətni:

"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN 9900050571) lağv olunduğunu elan edir. Kreditorla 70 gün ərzində tələbini AZ1928, FÜZULİ RAYONU, FİZULİ RAYONU, QAYIDIŞ 11, -, Mənzil 153 ünvanına bildirə bilərlər.

## II. "Nizamnamə kapitalının azaldılması ilə əlaqədar" səbəbi üzrə:

Vergilər qəzetinə müraciətin göndərilməsi

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar

Açılan ərizə formasında ilkin olaraq "Nizamnamə kapitalının məbləği" üzrə olan bölmə üzrə məlumatlar daxil edilir. Əgər vergi ödəyicisi tərəfindən nizamnamə kapitalının məbləği elan edilməyəcəkdirsə, bu zaman "Nizamnamə kapitalının məbləği elan edilməyəcək" çəkboxsu üzrə seçim edilir.

Vergilər qəzetinə müraciətin göndərilməsi

Ərizə (Nizamnamə kapitalının azaldılması ilə əlaqədar)

Vergi orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

Rəhbər ZZRƏKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Nizamnamə kapitalının məbləği elan edilməyəcək.

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN 9900001881) nizamnamə kapitalının azaldığını elan edir. Kreditorlar elanın dərc edildiyi tarixdən 1 ay ərzində tələblərini AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildirə bilərlər.

Əks halda ekranda əks olunan növbəti sətir üzrə nizamnamə kapitalının azaldılacağı məbləğ müvafiq xanada qeyd edilir.

### Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

#### Ərizə (Nizamnamə kapitalının azaldılması ilə əlaqədar)

Vergi orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər ZZREKPT / ELVIN HÜSEYNOV İNTIQAM OĞLU

Nizamnamə kapitalının məbləği elan edilməyəcək.  
Nizamnamə kapitalının 1001.00 manatdan  manatədək azaldılması

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) nizamnamə kapitalının 1001.00 manatdan 500.00 manata azaldığını elan edir. Kreditorlar elanın dərc edildiyi tarixdən 1 ay ərzində tələblərini AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildirməli birlər.

Yekun olaraq "Kreditorların tələblərinin bildirilməli olduğu ünvan" bölməsi üzrə məlumatlar daxil edilərək ərizə formasının göndərilməsi üçün aktivləşən "İmzala və göndər" düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün "Qaralamada saxla və çıx" düyməsi sıxılır.

### Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

#### Ərizə (Nizamnamə kapitalının azaldılması ilə əlaqədar)

Vergi orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər ZZREKPT / ELVIN HÜSEYNOV İNTIQAM OĞLU

Nizamnamə kapitalının məbləği elan edilməyəcək.

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ1134, BAKI ŞƏHƏRI NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRI NƏSİMİ RAYONU, ASIF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) nizamnamə kapitalının azaldığını elan edir. Kreditorlar elanın dərc edildiyi tarixdən 1 ay ərzində tələblərini AZ1134, BAKI ŞƏHƏRI NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRI NƏSİMİ RAYONU, ASIF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1 ünvanına bildirməli birlər.

### III. "Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar" səbəbi üzrə

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar

İlk olaraq açılan ərizə formasında “Yenidən təşkilin növü” xanası üzrə verilmiş siyahıdan müvafiq seçim edilir.

← Siyahıya qayıt

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı  
Vergi ödəyicisi  
Rəhbər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
ZZREKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Yenidən təşkilin növü

Yeni təşkilati-hüquqi forma

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan

AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) Digər qeyri kommersiya təşkilatına çevrilməsilə əlaqədar yenidən təşkil olunduğunu elan edir. Kreditorlar tələblərini AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildira bilərlər.

İmzala və göndər

Qaralamada saxla və çıx

## 1. Çevrilmə

Yenidən təşkilin növü olaraq “Çevrilmə” seçilən zaman növbəti addımda “Yeni təşkilati-hüquqi forma” xanası üzrə verilmiş siyahıdan müvafiq təşkilati-hüquqi forma üzrə seçim edilir.

← Siyahıya qayıt

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı  
Vergi ödəyicisi  
Rəhbər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
ZZREKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Yenidən təşkilin növü

Yeni təşkilati-hüquqi forma

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan

AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) Digər qeyri kommersiya təşkilatına çevrilməsilə əlaqədar yenidən təşkil olunduğunu elan edir. Kreditorlar tələblərini AZ0000, BAKI ŞƏHƏRI XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildira bilərlər.

İmzala və göndər

Qaralamada saxla və çıx

## 2. Qoşulma

Yenidən təşkilin növü olaraq “Qoşulma” seçilən zaman növbəti addımda hüquqi şəxsin digər hüquqi şəxsə qoşulmadan sonra ləğv edilməsi və ya qoşulmadan sonra digər hüquqi şəxsin ləğv edilməsinin qeyd edilməsi üçün ekrandakı 2 seçimdən biri üzrə seçim edilir və “Vergi ödəyicisini axtarın xanası” üzrə hüquqi şəxsin qoşulduğu digər hüquqi şəxsin VÖEN-ni və ya adı üzrə axtarış edilərək qoşulan hüquqi şəxs müvafiq xanada əks olunur.

← Siyahıya qayıt

### Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

#### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər: ZZRKPT / ELVIN HÜSEYNOV İNTIQAQ OĞLU

Yenidən təşkilin növü: Qoşulma

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI digər hüquqi şəxsə qoşulmadan sonra ləğv edilir  
 "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİNƏ qoşulmadan sonra digər hüquqi şəxs ləğv edilir

Vergi ödəyicisini axtarın

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*  
 Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) (VÖEN) qoşulması nəticəsində ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildirə bilərlər.

İmzala və göndər Qaralamada saxla və çıx

← Siyahıya qayıt

### Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

#### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər: ZZRKPT / ELVIN HÜSEYNOV İNTIQAQ OĞLU

Yenidən təşkilin növü: Qoşulma

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI digər hüquqi şəxsə qoşulmadan sonra ləğv edilir  
 "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİNƏ qoşulmadan sonra digər hüquqi şəxs ləğv edilir

9900050571 / "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ X

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*  
 Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİNƏ (VÖEN 9900050571) qoşulması nəticəsində ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2 ünvanına bildirə bilərlər.

İmzala və göndər Qaralamada saxla və çıx

## 3. Birləşmə

Yenidən təşkilin növü olaraq “Birləşmə” seçilən zaman növbəti addımda “Vergi ödəyicisini axtarın” xanası üzrə hüquqi şəxsin birləşdiyi digər hüquqi şəxsin (şəxslərin) VÖEN-ni və ya adı üzrə axtarış edilir və “**Əlavə et**” düyməsi sıxılmaqla birləşən hüquqi şəxs (şəxslər) barədə məlumatlar “Birləşməyə daxil ediləcək hüquqi şəxslər” bölməsində əks olunur.

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Yeni

### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Vergi ödəyicisi

9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər

ZZREKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Yenidən təşkilin növü

Birləşmə

9900050571 / "CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI

Əlavə et

Birləşməyə daxil ediləcək hüquqi şəxslər

Nº	VÖEN	Ad
Satirlərin sayı	5	Cami: 0

Birləşmədən sonra yaranan yeni hüquqi şəxs

Yeni təşkilati-hüquqi forma

Açıq Səhmdar Cəmiyyəti

Adı

Birləşmədən sonra yaranacaq yeni hüquqi şəxsin adını daxil edin

Yoxla

Kreditörlərin tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan

Faktiki ünvan

Digər ünvan

Növbəti mərhələdə birləşmədən sonra yaranacaq hüquqi şəxsin təşkilati-hüquqi forması və adı qeyd olunur və "Yoxla" düyməsi vasitəsi ilə daxil edilmiş adın unikalılığı yoxlanılır.

Yenidən təşkilin növü

Birləşmə

Vergi ödəyicisini axtarın

Əlavə et

Birləşməyə daxil ediləcək hüquqi şəxslər

Nº	VÖEN	Ad
1	9900050571	"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI
2	9900050031	"ULDUZ" ELM-İSTEHSALAT BİRLİYİ
3	9900050311	"SUN TEA ÇAY FABRIKI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI

Satirlərin sayı

5

Cami: 3

Birləşmədən sonra yaranan yeni hüquqi şəxs

Yeni təşkilati-hüquqi forma

Məhdud Məsuliyyətli Cəmiyyət

Adı

ORANGE COMPANY

Yoxla

Kreditörlərin tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan

Faktiki ünvan

Digər ünvan

AZ0000, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, CƏNUBİ QƏSƏBƏSİ, -, Ev 2, Mənzil 2

Sistem tərəfindən ilkin yoxlama zamanı eyni adlı hüquqi şəxs aşkar edilmədi. Adın unikalılığı qeydiyyat orqanı tərəfindən təkrar yoxlanılacaqdır!

Davam et

#### 4. Bölünmə

Yenidən təşkilin növü olaraq “Bölünmə” seçilən zaman növbəti addımda bölünmədən sonra yaranacaq hüquqi şəxslərin təşkilati-hüquqi forması və adı (bu mərhələdə adın unikalığı yoxlanılır) qeyd edilərək “Əlavə et” düyməsi sıxılır.

**Vergilər qəzetinə müraciətin göndərilməsi**

[Yeni](#)

### Ərizə (Hüquqi şəxsin yenidən təşkili ilə əlaqədar)

Vergi orqanı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi  
Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər: ZZRKPT / ELVIN HÜSEYNOV İNTİQAM OĞLU

Yenidən təşkilin növü: Bölünmə

Yeni təşkilati-hüquqi forma: Məhdud Məsuliyyətli Cəmiyyət

Adı: ORANGE COMPANY

[Əlavə et](#)

Bölünmədən sonra yaranan hüquqi şəxslər

Nº	Ad	Yeni təşkilati-hüquqi forma
Satirlərin sayı: 5	Cəmi: 0	

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Əlavə edilmiş hüquqi şəxslərin təşkilati-hüquqi forması və adı barədə məlumatlar “Bölünmədən sonra yaranan hüquqi şəxslər” bölməsində əks olunur.

Yenidən təşkilin növü: Bölünmə

Yeni təşkilati-hüquqi forma: Seçin...

Adı: Bölünmədən sonra yaranacaq yeni hüquqi şəxsin adını daxil edin

[Əlavə et](#)

Bölünmədən sonra yaranan hüquqi şəxslər

Nº	Ad	Yeni təşkilati-hüquqi forma
1	"ORANGE COMPANY"	Məhdud Məsuliyyətli Cəmiyyət
2	"ABB-1"	Digər Qeyri Kommersiya Təşkilatı

Satirlərin sayı: 5 Cəmi: 2

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ1928, FÜZULİ RAYONU, FİZULİ RAYONU, QAYIDIŞ 11, -, Mənzil 153

#### 5. Ayrılma

Yenidən təşkilin növü olaraq “Ayrılma” seçilən zaman növbəti addımda ayrılmadan sonra yaranacaq hüquqi şəxslərin təşkilati-hüquqi forması və adı (bu mərhələdə adın unikalığı yoxlanılır) qeyd edilərək “Əlavə et” düyməsi sıxılır.

Yenidən təşkilin növü

Yeni təşkilati-hüquqi forma

Adı

Ayrılmadan sonra yaranan hüquqi şəxslər

Əlavə edilmiş hüquqi şəxslərin təşkilati-hüquqi forması və adı barədə məlumatlar “Ayrılmadan sonra yaranan hüquqi şəxslər” bölməsində əks olunur.

Ayrılmadan sonra yaranan hüquqi şəxslər

Nº	Ad	Yeni təşkilati-hüquqi forma	
1	"ORANCE COMPANY"	Açıq Səhmdar Cəmiyyəti	<input type="button" value="x"/>
2	"ABB-22"	Açıq Səhmdar Cəmiyyəti	<input type="button" value="x"/>

Satirlərin sayı  Cəmi: 2   sah.  / 1

Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ1928, FÜZULİ RAYONU, FİZULİ RAYONU, QAYIDIŞ 11, -, Mənzil 153

Daha sonra “Kreditorların tələblərinin bildirilməli olduğu ünvan” bölməsi üzrə məlumatlar daxil edildikdən sonra ərizənin göndərilməsi üçün ekranda aktivləşən “İmzala və göndər” düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün “Qaralamada saxla və çıx” düyməsi sıxılır.


Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan


AZ1134, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1

Elanın mətni:  
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) "ORANGE COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti və "LIMON 5858" Digər Təşkilatının ondan ayrılması ilə əlaqədar yenidən təşkil olduğunu bildirir. Kreditorlar tələbini AZ1134, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1 ünvanına bildirə bilər.

“Növbəti” düyməsi sıxıldıqdan sonra müvafiq ərizə forması imzalanaraq göndərilə və ya bu əməliyyatdan imtina edilə bilər.



“İmzala və göndər” düyməsi sıxıldıqda açılan pəncərədə “İmtina” düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə (ərizə formasının doldurulması pəncərəsinə) geri qayıdır.



“İmtina” düyməsini sıxdıqdan sonra ekranda əks olunana “Sil” düyməsini sıxmaqla arayış forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər.

Yeniden təşkilin növü

Yeni təşkilati-hüquqi forma

Adı

[Əlavə et](#)

Ayrılmadan sonra yaranan hüquqi şəxslər

Nº	Ad	Yeni təşkilati-hüquqi forma
1	"ORANGE COMPANY"	Məhdud Məsuliyyətli Cəmiyyət
2	"LIMON 5858"	Digər Təşkilat

Satirlərin sayı  Cəmi: 2 << < sah. 1 / 1 > >>


Kreditorların tələblərinin bildirilməli olduğu ünvan \*

Hüquqi ünvan  Faktiki ünvan  Digər ünvan

AZ1134, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASIF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1

Elanın mətni:  
'AZƏRBAYCAN BEYNƏLXALQ BANKI' AÇIQ SƏHMDAR CƏMIYYƏTI (VÖEN 9900001881) "ORANGE COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti və "LIMON 5858" Digər Təşkilatının ondan ayrılması haqda əlaqədar yenidən təşkil olunduğunu bildirir. Kreditorlar tələbini AZ1134, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASIF MƏHƏRRƏMOV, Ev 2, Mənzil 1 ünvanına bildirə bilər.

[İmzala və göndər](#) [Qaralamada saxla və çıx](#) [Sil](#)



Ərizə forması imzalanaraq göndərildikdən sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə “Bildiriş” ekranda əks olunur. Həmin pəncərədə “Çap” düyməsi vasitəsi ilə ərizə forması çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər. “Bağla” düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulmuşdur.

## Vergilər qəzetinə müraciətin göndərilməsi

Qeydiyyat nömrəsi 2519010001120800 | Qəbul olundu 30.05.2025 saat 16:49

Çap et

Endir

Vergi orqanı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi  
Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

Vergi ödəyicisi

9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ  
BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

Rəhbər

ZZREKPT / ELVİN HÜSEYNOV İNTİQAM OĞLU

Yenidən təşkilin növü

Ayrılma

Ayrılmadan sonra yaranan hüquqi şəxslər

"ORANGE COMPANY" Məhdud Məsuliyyətli  
Cəmiyyət  
"LIMON 5858" Digər Təşkilat

Kreditorların tələblərinin bildirilməli olduğu  
ünvan

AZ1134, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BAKI  
ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV,  
Ev 2, Mənzil 1

Kreditorlar tərəfindən tələblərin irəli sürülməsi  
müddəti

Elanın dərc edildiyi tarixdən 60 gün ərzində



Vergilər qəzetinə müraciətin göndərilməsinə dair ərizə sistemdə 2519010001120800 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizənizə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılacaqdır. Ərizəyə baxılmanın nəticəsinə dair sənəd 2 iş günü ərzində sizə göndəriləcəkdir.

Bağla

İstifadəçi tərəfindən göndərilən “Vergilər” qəzetinə müraciətin göndərilməsi” ərizəsi “Göndərilənlər” qovluğunda əks olunur və bu hissədə ərizənin statusu barədə məlumat qeyd olunur.

- Əsas sahifə
- Məktublar
- Bayannamələr
- Büdcə ilə hesablaşmalar
- ƏDV Depozit Hesabı
- E-qaimə-fakturalar
- Ərizələr**
- Ödəniş
- Paketlər
- VÖEN üzrə sorğu
- ... Digər

Ərizələr 2025

Filtr Köhnə sistmə keçid

Yeni Ərizə

Hamısına bax

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 30.05.2025	2519010001120800	Sanad göndərilib	...
Hüquqi şəxsin fəaliyyətinin, nümayəndəliyinin fəaliyyətinin dayandırılması Təqdim edildiyi: 27.05.2025   Son dəyişiklik tarixi: 27.05.2025	2511010000038700	İcra edilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001077500	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001075100	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001074400	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001072000	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001071300	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001069200	Sanad göndərilib	...

Eyni zamanda bu hissədən də istifadəçi tərəfindən “Çap” düyməsi vasitəsi ilə ərizə forması çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər.

- Əsas sahifə
- Məktublar
- Bayannamələr
- Büdcə ilə hesablaşmalar
- ƏDV Depozit Hesabı
- E-qaimə-fakturalar
- Ərizələr**
- Ödəniş
- Paketlər
- VÖEN üzrə sorğu
- ... Digər

Ərizələr 2025

Filtr Köhnə sistmə keçid

Yeni Ərizə

Hamısına bax

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

Ərizə	Qeydiyyat nömrəsi	Status	Əməliyyatlar
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 30.05.2025	2519010001120800	Sanad göndərilib	... Endir Çap et
Hüquqi şəxsin fəaliyyətinin, nümayəndəliyinin fəaliyyətinin dayandırılması Təqdim edildiyi: 27.05.2025   Son dəyişiklik tarixi: 27.05.2025	2511010000038700	İcra edilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001077500	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001075100	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 26.05.2025	2519010001074400	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001072000	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001071300	Sanad göndərilib	...
Vergilər qəzetinə müraciətin göndərilməsi Təqdim edildiyi: 23.05.2025	2519010001069200	Sanad göndərilib	...